

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2021-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

	Gəlirlərin mənbələri	Məbləğ (manatla)
1.	İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən:	120 000 000,0
1.1.	büdcədən maliyyələşən təşkilatlar üzrə	16 771 559,0
1.2.	büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə	16 771 559,0
1.3.	qeyri-büdcə sektoru üzrə	86 456 882,0
2.	Sair gəlirlər	30 000,0
3.	2020-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti	37 739 146,0

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

	Xərclərin istiqamətləri	Məbləğ (manatla)
1.	İşsizliyə görə sığorta ödənişləri	13 000 000,0
2.	Peşə hazırlığının təşkili	7 000 000,0
3.	Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi	2 000 000,0
4.	Əmək yarmarkalarının, əmək birjalarının təşkili	1 000 000,0
5.	Haqqı ödənilən ictimai işlərin təşkili	2 000 000,0
6.	Özünüməşğulluq tədbirlərinin təşkili	68 774 200,0
7.	Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi	2 000 000,0
8.	Peşə standartlarının hazırlanması	2 000 000,0

9.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanması xərcləri	41 994 946,0
10.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri	15 000 000,0
11.	Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi	2 000 000,0
12.	Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri	1 000 000,0

Maddə 4. Qalıqlardan istifadə

İlin sonuna işsizlikdən sığorta fondunun(o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il.